

UOT 821 (091)

NURLANƏ MUSTAFAYEVA

AZƏRBAYCAN AŞIQ ŞEİRİNİN TÜRKİYƏ ƏDƏBİYYATŞUNASLIĞINDA
TƏDQİQİ MƏSƏLƏLƏRİ

Məqalədə türk ədəbiyyatşunaslarının Azərbaycan aşiq yaradıcılığı ilə bağlı araşdırılmaları təhlil edilir. Qeyd olunur ki, türk ədəbiyyatşunaslarının aşiq yaradıcılığı haqqında tədqiqatlarında müqayisəli araşdırma başlıca yer tutur. Bu istiqamətdə İsmayıllı Hikmət, Məhməd Fuad Köprülü, Pərtəv Naili Boratov, Ənvər Aslan, Əli Duymaz, Ənver Uzun, Nail Tan, Əli Kafkasiyalı və başqa tədqiqatçuların elmi-nəzəri əsərlərində problemə yeni istiqamətdən yanaşmaları Azərbaycan ədəbiyyatşunaslığını da zənginləşdirməkdə müəyyən rol oynamışdır. Bu araşdırmalarda türk ədəbiyyatşunasları həm badii mətni təhlil edir, həm də Azərbaycan ədəbiyyatşunaslığında fikir və mülahizələrə münasibət bildirirlər. Bu araşdırmalardan aydın olur ki, Türkiyə və Azərbaycan aşıqları arasında bir doğmaliq, yaxinlıq da mövcuddur.

Açar sözlər: aşiq yaradıcılığı, ədəbiyyatşunaslıq, Türkiyə, müqayisəli araşdırma.

Türkiyə ədəbiyyatşunaslarının mütəmadi olaraq araşdırıldığı problemlərdən biri Azərbaycan aşiq şeiridir. Bu problemin Türkiyə ədəbiyyatşunaslığında tədqiq edilməsi məsələyə fərqli aspekt-dən yanaşlığı, bir çox hallarda isə müqayisəli şəkildə araşdırmağı zəruri etmişdir. Bu istiqamətdə İsmayıllı Hikmət, Məhməd Fuad Köprülü, Pərtəv Naili Boratov, Ənvər Aslan, Əli Duymaz, Ənver Uzun, Nail Tan, Əli Kafkasiyalı və digər tədqiqatçuların elmi-nəzəri əsərlərində problemə yeni istiqamətdən yanaşmaları Azərbaycan ədəbiyyatşunaslığını zənginləşdirməkdə müəyyən rol oynamışdır. Hələ XX əsrin 20-ci illərində İsmayıllı Hikmətin yazdığı “Azərbaycan ədəbiyyatı tarixi” kitabında şifahi xalq ədəbiyyatı və onun ayrı-ayrı formaları ilə bağlı sistemli tədqiqatlar aparılmışdır. Tədqiqatçı xalq ədəbiyyatı nümunələri bayatılar, sayaçı sözlər, qoşmalar, gərəylilər, dastanlar, Novruz şərqləri, manilər və s. formaları təhlil edərək onların zənginliyini üzə çıxarmağa çalışmışdır. Xalq ədəbiyyatını tədqiqatçı həm də yazılı ədəbiyyatın qaynağı kimi göstərməkdə tamamilə haqlı idi. Tədqiqatçı eyni zamanda, aşiq ədəbiyyatının Türkiyənin Anadolu bölgəsində də eyni dərəcədə mövcudluğunu, bir sıra xüsusiyyətləri ilə yaxın və əlaqəli olduğunu göstərmişdir. Onun qeydlərinə görə, əsasən Anadoluya köçən türk qəbilə və əşirətlərinin ən çox getdikləri yerlər Azərbaycan torpaqları olduğu üçün xalq şeiri Anadoluya da bu yolla keçmişdir [2, s. 85].

Türkiyə ədəbiyyatşunaslarının xüsusiətlerini araşdırıqları aşıqlar Aşıq Abbas Tufarqanlı, Aşıq Qurbanı, Xəstə Qasım, Aşıq Ələsgər, eləcə də XX əsrin aşıqlarından olan Hüseyn Bozalqanlı, Mikayıllı Azəflinin yaradıcılığı daha çox diqqəti cəlb etmiş, tədqiqat əsərlərində onların yaradıcılığına üstünlük vermişlər. Aşıq Qurbanı, Xəstə Qasım və Aşıq Abbas Tufarqanının yaradıcılığında ən çox diqqət çəkən məqam həm də bu aşıqların yaradıcılığının Türkiyədə məşhur olması, qoşma və gərəylilərinin geniş yayılmasıdır. Ümumiyyətlə, Azərbaycan aşıqlarının əsərləri Anadoluda da oxunmuş, aşıqların repertuarında xüsusi yeri tutmuşdur. Bununla yanaşı, bu aşıqların Azərbaycan ədəbiyyatına məxsus olması həmişə etiraf edilmişdir. Özü də aşıqlarımız Türkiyə ədəbiyyatşunasları tərəfindən xalq şairləri adlandırılmışdır.

Azərbaycan aşıqları ilə bağlı ilk araştırma aparanlardan biri görkəmli ədəbiyyatşunas alim Məhməd Fuad Köprülü olmuşdur. Onun Azərbaycan yazılı ədəbiyyatı ilə yanaşı, şifahi xalq ədəbiyyatı haqqında mövcud araşdırıntıları, həm də tədqiqatçının Azərbaycan xalq ədəbiyyatı tədqiqatçısı olduğunu deməyə tamamilə əsas verir. Xüsusiət, “Kitabi Dədə Qorqud”



dastanı ilə bağlı apardığı araşdırımlar Qorqudşunashlığı zənginləşdirən tədqiqat əsərlərindəndir. Tədqiqatçı Azərbaycan aşıqlarının da yaradıcılığını yaxından izləmiş və "Azəri aşıqlarından Tufarqanlı Abbas" məqaləsində şairin həyat və yaradıcılığı ilə bağlı geniş məlumat vermişdir. Əhməd Cəfəroğlunun sahibi olduğu "Türk Amacı" dərgisində nəşr edilən bu məqalə həm Azərbaycanda, həm də Türkiyədə aparılan ilk araşdırımlardandır [5]. Buna qədər isə Tufarqanlı Abbas haqqında Əhməd Cəfəroğlunun məlumat xarakterli bir məqaləsi çap olunmuşdu [1, s. 97-104]. Tədqiqatçı Məhmət Fuad Köprülüün də istinad etdiyi mənbələrdən biri məhz bu məqalə olmuşdur.

Məhmət Fuad Köprülü aşığın həyatı haqqında məlumatların az olduğunu qeyd edərək çox qısa, lakin lazımı məlumatları diqqətə çatdırır. Məhmət Fuad Köprülüün məqaləsinə qədər aşığın həyat və yaradıcılığı haqqında dolğun tərcüməyi-hal yazılmamış, yaradıcılığı tam şəkildə araşdırılmış hadnı. Tədqiqatçı aşığ haqqında yazırı: "Azəri türklərinin ən məşhur xalq şairlərindən biridir. Xalq dilində "Tufarqan", "Duharkan" kimi tələffüz olunan Duhvarkan qəsəbəsindəndir. Bu qəsəbə Elxanilərin son dövrlərində Azərbaycanın Marağa əyalətinə tabe olan, əsasən bağçılıqla məşğul olan kiçik bir qəsəbə idi; əhalisinin ağbənizli və şafi məz-həbindən olduğunu Həmdullah Müstəvfi qeyd edir; o zaman ətrafindakı səkkiz kəndlə birlikdə yenə bu adda bir vilayət təşkil edir və Elxanilər divanına 23,600 dinar verirdi" [5, s. 3].

Maraqlıdır ki, tədqiqatçı bu mənbəni Gui Le Stranqenin "Nizhat-al-Qulub" [s. 87, GMS, XXIII, I] kitabından əldə etdiyini də qeyd edir. Bununla yanaşı bildirir ki, yazılı mənbələrdə aşığın həya-tına aid geniş məlumatlar yoxdur, yalnız İran və Qafqaz türkləri arasında onun həyatı ilə bağlı bu günə qədər danışilan xalq dastanı mövcuddur. Həmin dastanı Əhməd Cəfəroğlunun gəncəli bir türkdən eşidərək nəşr etdiyini bildirən Məhmət Fuad Köprülü dastanın iki variantının qısa məzmununu təqdim edir. İkinci variantın qısa və bir qədər fərqli olduğuna diqqət çekir: "İkinci rəvayət çox qısa olmaqla yanaşı, nəticə etibarilə də birincidən fərqlidir. Quyuya atılan Abbasın orada olması, o biri rəvayətlə üst-üstə düşmür. Bu rəvayətin sadəcə əskik deyil, hətta yanlış olduğu təxmin olunur; İlk rəvayətdə olduğu kimi Abbas quyudan, yəni ölümdən qurtulur. Bu nüans düzəldilərək, ikinci rəvayət rahatlıqla birinci rəvayətə əlavə oluna bilər. Mənzum parçaları birinci rəvayətdə 30-40 olduğu halda, ikincidə 3 parcadır. Əlimizdəki nəşrlərdə çoxlu səhvlerə dolu olan bu parçalar, vəzn və forma baxımından Koroğlu, Aşıq Qərib, Aşıq Qurbani kimi xalq dastanlarından fərqsizdir" [5, s. 5].

Məhmət Fuad Köprülü çox qısa olaraq "Abbas Tufarqanlı" dastanı ilə adı çəkilən dastanlar arasında ortaç (quyudan qurtulma, hökmərin məsələyə müdaxilə edərək onu sevgilisi ilə qovuşdurması və s.) ünsürlərin olduğu qənaətinə gelir. Doğurdan da, məhəbbət dastanları arasında bu kimi ünsürlərin təkrarlandığını aydın şəkildə görmək olar.

Aşıq yaradıcılığı ilə bağlı davamlı araşdırımlar aparan tədqiqatçılar Saim Sakaoğlu, Əli Barat Alptəkin, Ənvər Uzun, Nail Tan, Əli Kafkasiyalının araşdırımlarında Azərbaycan aşığ sənətinin müxtəlif problemləri, ayrı-ayrı şəxsiyyətlərinin yaradıcılığı müxtəlif problemlər baxımından araşdırılır. Bununla bağlı iş iki istiqamətdə getmişdir, birincisi, Azərbaycan aşıqlarının qoşma və gərəyliləri toplanaraq nəşr edilmiş, ikincisi, bu nümunələr əsasında elmi tədqiqat işləri yazılmışdır. Saim Sakaoğlu, Əli Barat Alptəkin və Əsma Şimşeyin birgə hazırlayıb tərtib etdikləri "Azərbaycan aşıqlarının keçmişdən bu günə adət ənənələri və nümunələri" adlı kitab nəşr edilmişdir [6].

Tədqiqatçı Ənvər Uzun isə Cənubi Azərbaycanın aşığ mühiti haqqında elmi araştırma aparmışdır. Urmiyə, Qaradağ-Təbriz, Qaşqay, Sulduz, Zəncan, Xorasan aşığ mühitlərini təhlil edən Ənvər Uzun onların fərqli xüsusiyyətlərini elmi-nəzəri şəkildə təhlil etmişdir. Urmiyə

aşağı mühitini araşdırarken belə bir nəticəyə gəlir ki, "Bu aşiq mühiti Azərbaycan aşiq mühiti ilə Türkiyə aşiq mühitləri arasında bir körpü rol oynayır. Bu aşıqlar gəzərek, ya da oturaraq çalırlar. Qıscası onlar Qars və İğdır aşıqlarının çalıb oxuma tərzləri ilə çox oxşayırlar" [9, s. 26]. Tədqiqatçı Azərbaycan aşığ sənətinin görkəmli tədqiqatçısı Məhərrəm Qasımlıya istinadən bildirir ki, Urmiyada orta əsrərden qalma bir adət mövcuddur. Belə ki, onlar XX əsrə qədər toy və təkkələrdə fəaliyyət göstərmişlər və onlara Yunis Əmrə, Xətai, Şeyx Vələd, Hacı Bektaş, Aşıq Qurbanı, Füzuli, Nəsiminin önemli təsiri olmuşdur.

Tədqiqatçı Qaradağ-Təbriz aşığ mühitini təhlil edərkən çox doğru olaraq, tarixi və mədəni baxımdan ona yaxın aşiq mühitlərinə də nəzər salır. Bu mühita mənəsub olan aşıqların sənətində üçlüyün – saz, balaban, dəfin xüsusi yeri olduğunu diqqətə çatdırır. Ənvər Uzun bu mühitə aid olan "Abbas Tufarqanlı", "Abbas və Gülgəz", "Xəstə Qasım" kimi dastanların repertuarlarda xüsusi yer tutduğunu nəzərə çatdıraraq yazır: "Qaradağ aşığ mühiti tarixi və mədəni baxımdan qədim və zənginliyi ilə diqqəti cəlb edir. Qaradağ və Göyçə aşığ mühitləri Azərbaycan aşığ sənətinin təmsilciliyini etmiş və etməkdə də davam edir" [9, s. 27].

Ənvər Uzunun Sulduz, Qaşqay, Xorasan, Zəncan və b. aşığ mühitlərinin strukturu, xüsusiyyətləri, eləcə də onun nümayəndəleri ilə bağlı araşdırımlarında aşığ sənətinin tarixi və bugünü öz əksini tapır.

Türkiyə tədqiqatçılarından Nail Tanın tədqiqatlarında da tez-tez Azərbaycan aşığ yaradıcılığına rast gəlmək mümkündür. Nail Tanın araşdırımlarında müqayisəli təhlillərə xüsusi üstünlük verilir. Belə ki, tədqiqatçının Türkiyə və Azərbaycan xalq şeirinin müxtəlif problemləri müqayisəli şəkildə tədqiq edilir [7; 8].

Məlumdur ki, Azərbaycan aşığ şeirində "Bəyənməz" rədifi şeirlər başlıca yer tutur. Türkiyə aşıqlarının da yaradıcılığında bəyənməz rədifi şeirlərə rast gəlmək mümkündür. Nail Tan da qeyd edir ki, Türkiyə və Azərbaycan aşıqları "bəyənməz" rədifi saysız, təqnid-dəşləmə mövzulu dastan (bəzən yaniltmac başlıqlı) qoşma yazımlar [8, s. 55]. Bunların arasından ən vacibini seçərək təhlil edən Nail Tan Kazak Abdal, Mühyiddin Abdal, Dəvəlili Seyrani, Aşıq Katibi, Aşıq Kərəm, Ziləli Talibi, Ərzurumlu Əmrə, Kağızmanlı Camal Hoca, Aşıq Valeh və b. qoşmalarına istinad edərək bildirir ki, illər keçdikcə bu rədife şeirlər daha da artır. Tədqiqatçının araşdırımlarına görə, bunlardan ən qədimi və məşhuru XVI-XVII əsrlərdə yaşayan Kazak Abdullanın "Ormanda böyükən adam azğunu" misraları ilə başlayan şeiri idir. Nail Tan tədqiqat işində şeiri tam şəkildə təhlilə cəlb edərək bildirir ki, o cüzi dəyişikliklərə Mühyiddin Abdalin adı ilə əlaqələndirilmişdir. Cox sonraları isə bəzi dəyişikliklərə Dəvəlili Aşıq Seyraninin adı ilə el arasında məşhurlaşmışdır:

Ormanda böyükən adam azğunu,
Çarşida bazarda insan bəyənməz.
Mədrəsə qaçqını softa pozğunu,
Salam vermək üçün kesan bəyənməz.
Elin qapısında qul qardaş olan,
Burnu sümüklü həm gözü yaş olan,
Bayramdan bayrama bir tərəş olan,
Bərbərə gelir də dükkan bəyənməz.
..Kazak Abdal söylər bu türlü sözü,
Yoğurt ayran ilə hallolmuş özü,
Köydən şəhərə gələn bir Köylü (türk) qızı,
İnci yaqtı istər mərcan bəyənməz.

Kazak Abdalın “Bəyənməz” rədifi şeiri 8, Mühyiddin Abdalıñkı 7, Dəvəlili Seyranıñkı 8, Katib Əlininki 5, Aşıq Kərəminki 5, Ziləli Talibinki 12, Ərzurumlu Əmrəhinkı 3 və s. bəndlərdən ibarətdir. Lakin tədqiqatçının Aşıq Abbas Tufarqanlıdan götirdiyi “Bəyənməz” rədifi qoşma 7 bənddən ibarətdir. Abbas Tufarqanlının qoşma-daşlaması eyni zamanda həm məzmununa, həm də sənətkarlığına görə fərqlənir. Onu da qeyd etmək lazımdır ki, qoşmalar adətən 3-5-7 bənddən ibarət olduğu halda bu qoşmanın 8, 12 bənddən ibarət olması bir qədər şübhə yaratır. Nail Tan Abbas Tufarqanlı qoşmasının fərqli olduğunu bildirək ona yaxın olan Aşıq Valehin qoşmasını nümunə verir. Aşıq Abbas Tufarqanlıda:

Ay Həzərat, bir zaman (a) gəlibdi,

Ala qarğı şux tərlanı bəyənməz.

Oğullar atanı, qızlar ananı,

Gəlinlər də qaynananı bəyənməz.

...Adam var, dolanır səhranı, düzü,
Adam var, döşürər gülü, nərgizi,
Adam var, geyməyə tapammaz bezi,
Adam var, al geyər, şalı bəyənməz.

Adam var, əlinə verərsən güllər,

Adam var, gözünə çəkəsən millər,

Tufarqanlı Abbas başına küller,

Nə günə qalmışa(n), qarı bəyənməz [8, s.67].

Aşıq Valehin də “Bəyənməz” rədifi qoşmasını tam şəkildə təqdim edən Nail Tanın müqayisəsinə görə, bu iki şeir əvvəlki şeirlərdən fərqliliyi və özünəməxsusluğunu ilə seçilir. Lakin bu şairlər arasında müəyyən əlaqələrin olması ilə bağlı tədqiqatçı ancaq ehtimal irəli sürür. Azərbaycandakı aşıqlarla Osmanlıdakı aşıqların bir-birindən xəbərdar olub-olmaması ilə bağlı tədqiqatçı yazır: “Bunların arasında (Azərbaycandakı aşıqların – N.M.) ən məşhurları Aşıq Tufarqanlı Abbas (XVI-XVII əsr) və Aşıq Valehdür (XVIII əsr). Tufarqanlı Abbas XVI əsrin sonları ilə XVII əsrin əvvəllerində yaşamışdır. Coğrafi və texnoloji şərtlərə görə onun XVI əsr xalq şairi Kazak Abdal haqqında məlumatlı olması ehtimalı çox azdır. Ona görə onun qoşmasına Kazak Abdala nəzirə kimi yanaşmaq yanlışdır. Qoşmanın quruluşu da olduqca fərqlidir. Aşıq Valeh isə Tufarqanlı Abbasın şeirinə nəzirə yaza bilərdi” [8, s. 66]. Nail Tanın aşiq ədəbiyyatı ilə bağlı apardığı araşdırmalarдан belə nəticəyə gəlmək olar ki, Türkiyə və Azərbaycan aşiq ədəbiyyatı mövzu, forma və növ baxımından bir-birinə yaxındır. Yunis Əmrə, Qaracaoglan, Koroğlu, Kərəm, Qurbani Xəstə Qasim, Abbas Tufarqanlı, Aşıq Ələsgər, Aşıq Şənlək və başqalarını yaradıcılığ hər iki coğrafiyada xeyli dərəcədə məşhurdur.

Türkiyədə Azərbaycanın ayrı-ayrı aşıqlarının həyatı və yaradıcılığı ilə bağlı müəyyən araşdırmalar da aparılmışdır. XX əsrə yazıb yaratmış Mikayıl Azafının şeirləri Anadoluda daha çox oxunduğu üçün onun yaradıcılığı ilə bağlı da müəyyən tədqiqatlar aparılmışdır. Bu tədqiqat işlərindən Əli Kafkasiyalının “Mikayıl Azafı, Hayatı-Sanatı-Eserleri”, “İran Türkleri Aşıq Mühitleri” adlı kitabları Azərbaycan aşiq mühiti və onun problemlərinə, ayrı-ayrı şəxsiyyətlərinin yaradıcılığına həsr edilmişdir. İlk dəfə olaraq tədqiqatçı Türkiyədə Cənubi Azərbaycandakı aşiq mühitinin problemlərini, inkişaf yolları və nümayəndələrinin yaradıcılığını təhlil cəlb edir [8]. “Mikayıl Azafı. Hayatı, Sanatı, Eserleri” (1996) araşdırması sanballı və tədqiqatının əhatəliliyi ilə fərqlənir. Belə ki, tədqiqatçı Mikayıl Azafının həm həyatı, həm

də yaradıcılığını bütün xirdalıqları ilə təhlil cəlb edir. Tədqiqatçı aşığın usaqlıq, məktəb, gənclik illəri, məktəbdə oxuyarkən bilmədən mürəkkəbi Stalinin şəkinin üzərinə tökməsi və bu səbəbdən həbs edilməsi, buradan qaçaraq Qarabağda yerləşməsi, daha sonra yenidən həbs edilməsi, həbsdən çıxdıqdan sonra Gəncədəki aşıqlar dərnəyinə üzv seçilməsi, aşiq Mirzə Bayramovun şagirdi olması kimi məsələləri geniş bir şəkildə təhlil cəlb edir. Bundan sonra onun yolu İkinci dünya müharibəsindən keçir, oradan qayıdarlaq aşılıqla başlayır.

Əli Kafkasiyalının araşdırması yalnız Mikayıl Azafı ilə məhdudlaşdırır, həm də Azərbaycan aşiq sənətinin xarakteri, inkişaf yolları haqqında sanballı tədqiqat əsəridir. Mikayıl Azafının formalaşlığı mühit haqqında tədqiqatçı yazır: “Bu danılmaz faktdır ki, Azərbaycan aşıqlar və şairlər məmlekətindir. Demək olar ki, üç-dörd evdən birində saz səsi, şeir səsi gəlir. Azaflı Mikayılın səhnəyə çıxdığı Qazax-Şəmsəddin bölgəsi isə Borçalı, Göyçə, Şirvan kimi aşiq sənətinin diyarlarındandır. Belə bir mühitdə əlinə saz alıb meydana çıxməq cüret tələb edir” [4, s. 29].

Tədqiqatçı Mikayıl Azafı yaradıcılığını təhlil edərkən iki məsələyə diqqət çəkir; birincisi, onun şeirləri çap olunmadan xalq arasında sürətlə yayılırdı; ikincisi, şeirlərində milli ruh və türkçülük başlıca yer tuturdu. Tədqiqatçının şəxsən tanış olduğu Mikayıl Azafı şeirlərində daima türk olduğunu qeyd edir və onu türkün dərdləri narahat edir. O, türk millətinə qarşı ürəyində olan sevginin yaradıcılığında ən qabarlı şəkildə üzə çıxdığını qeyd edir və aşığın:

“Türkəm, türkün balasıyam,

Hər dərdinə qalasıyam,

Yanarsa od alasıyam,

Söndürməz bu sellər məni,

Unutmasın ellər məni”,

misralarını misal çəkərək onun xalq arasında geniş yayılması və variantlaşmasını təqdir edir. Tədqiqatçı bu vəziyyəti aşığın xalq arasında çox məşhur olması ilə əlaqələndirirdi.

Beləliklə, türk ədəbiyyatşunaslığında Azərbaycan aşiq sənəti və onun nümayəndələrinin yaradıcılığı haqqında bir çox tədqiqatların aparıldığığini görmək olar. Bu araşdırmalarda türk ədəbiyyatşunasları həm bədii mətni təhlil edir, həm də Azərbaycan ədəbiyyatşunaslığındaki fikir və mülahizələrə münasibət bildirirdilər. Bu araşdırmalardan aydın olur ki, Türkiye və Azərbaycan aşıqları arasında bir doğmalıq, yaxınlıq da mövcuddur.

ƏDƏBİYYAT

1. Caferoğlu A. Tufarganlı Abbas // Azerbaycan Yurt Bilgisi, 1932, № 1, s. 97-104.
2. Ertaylan İ.H. Azerbaycan Edebiyatı Tarihi. I-II c., Ankara: Akçağ Yayınları, 2013, 512 s.
3. Kafkasiyalı A. İran Türkleri Aşıq Mühitleri//Türkiye, Milli folklor, Yıl 17, № 68, s. 110-126.
4. Kafkasiyalı A. Mikayıl Azafı. Hayatı, Sanatı, Eserleri. Erzurum, 1996, 473 s.
5. Köprülü M.F. Azeri Aşıqlarından Tufarganlı Abbas // Türk Amacı, 1942, № 1, s. 3-5.
6. Sakaoğlu S., Alptekin A.B., Şimşek E. Azerbaycan Aşıqları ve Halk Şairleri. I c., İstanbul, 1985, 264 s.
7. Tan N. Öz. Köz. Söz. Türk Halk Kültürü Araştırmaları. Ankara: Atalay Matbaası, 2014, 272 s.
8. Tan N. Türk Edebiyatı Dediğin Bir Sarp Kale. Ankara: Atalay Matbaası, 2012, 304 s.
9. Uzun E. İran Türk Folkloru. Trabzon: Eser Ofset Matbaacılık, 2007, 124 s.

AMEA Nizami adına Ədəbiyyat İnstitutu
E-mail: nurlana.gasimli@gmail.com

Nurlana Mustafayeva

STUDY OF AZERBAIJANI ASHIQ POETRY IN THE TURKISH LITERARY CRITICISM

The article analyzes the studies of Turkish literary critics about Azerbaijan Ashiq art. It is noted that comparative research is a major part of the studies of Turkish literary critics on Ashiq art.

New approaches to the problem in the scientific-theoretical works of Ismayil Hikmet, Mehmet Fuat Koprulu, Partav Naili Boratov, Enver Aslan, Ali Duymaz, Enver Uzun, Nail Tan, Ali Kafkasıyalı and other researchers had played a significant role in enriching Azerbaijani literary criticism. In these studies, Turkish literary critics analyze the literary texts and express their views on the ideas and considerations of the Azerbaijani literary criticism. It is clear from these studies that there is kinship, proximity between the Ashiqs of Turkey and Azerbaijan.

Keywords: *Ashiqs, literary criticism, Turkey, comparative research.*

Нурлана Мустафаева

ВОПРОСЫ ИССЛЕДОВАНИЯ АЗЕРБАЙДЖАНСКОГО АШУГСКОГО СТИХА В ТУРЕЦКОМ ЛИТЕРАТУРОВЕДЕНИИ

В статье анализируются исследования турецких литературоведов об азербайджанском ашугском творчестве. Отмечается что, в исследованиях турецких литературоведов об ашугском творчестве сравнительный анализ занимает основное место. В этом направлении в научно-теоретических произведениях Исмаил Хикмета, Мехмет Фуада Кепрюлю, Парстав Наили Боратова, Энвер Аслана, Али Дуймаза, Энвер Узуна, Наиль Тана, Али Кавказского новый подход к проблеме сыграл определенную роль в обогащении азербайджанского литературоведения. В этих исследованиях турецкие литературоведы анализируют как художественный текст так и высказывают свои мнения на взгляды и суждения в азербайджанском литературоведении. Из этих исследований становится ясным что, существует некое родство, близость между турецкими и азербайджанскими ашугами.

Ключевые слова: ашугское творчество, литературоведение, Турция, сравнительный анализ.

(Akademik İsa Həbibbəyli tərəfindən təqdim edilmişdir)

Daxilolma tarixi: İllkin variant 30.05.2019
Son variant 28.08.2019